

# Vətəninin müdafiəsinə tələsirdi

**"Bu hadisələr baş verənə qədər elə bilirdim ki, Rasim yalnız bizim ailənin övladıdır. Amma dəfn mərasimindəki izdihamı görəndə anladım ki, o, bütün Azərbaycan xalqının oğluymuş".**

Şəhid polisin anası Xuraman müəllimə danişir, bizsə susuruq... Bu, 44 günlük Vətən müharibəsindən və 23 saatlıq anti-terror tədbirlərindən sonra şəhid ailəsində ən ağır, üzüçü görüşlərimdən biridir. Bütün sözlər "xərclənib", təselli tükənib, göz yaşları quruyub. Hamımız cansız heykələ dönmüşük sənki, otaqda bir boşluq, səhra tənhalığı və uğultu var, Qarabağdan, Xocavənddən əsən küləklərin səsidi elə bil...

Şəhidin atası Oqtay kişi təmkinli, ağır təbiətli, dünyagörmüş adamdır. Amma övlad itkisi onu həm də qaradınməz edib. Odur ki, az danişdi, oğluyla evdəki sonuncu səhbətini xatırladı: "Əvvəl də 3-4 dəfə işğaldan azad olunmuş ərazilərə getmişdi. Axırıncı dəfə sentyabrın 19-da yola çıxmaga hazırlaşdı. Getməmişdən əvvəl yanımı gəldi. Ona ürək-dirək verdim. Dedi, qorxma, cəsarətlə get, bu bizim son döyüşümüz olacaq, Xankəndiyə bayraq sancacağıq. Onu belə yola saldım. Bir də axırıncı dəfə axşamüstü, saat 4-5 radələrində zəngləşdik. Dedi ki, danişa bilmirəm, yoldayıq. Bu, sonuncu səhbətimiz oldu. Şəhid olandan sonra komandiri telefonla mənə söylədi ki, necə dürüst, vətənpərvər, ətrafi ilə qayğıkeş ünsiyyət qururmuş Rasim. Mən hələ bu yaşاقan oğlumun ətrafi ilə belə münasibətdə olduğunu görməmişdim".

"Mən daim şəhid ailələrini dəvət edib məktəbdə tədbirlər keçirmişəm. İndi həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər", - deyə Xuraman ana səhbəti davam etdirir: "Həmişə milletimizin balalarını sinəmə sıxmışam, onlara qayğı göstərmişəm. İndi oğlum öhdəmizdə çox ağır yük qoyub getdi - iki övladı bizə yadigar qaldı".

Məmmədov Rasim Oqtay oğlu 1987-ci il oktyabrın 8-də Bakıda doğulmuş, 254 nömrəli məktəbdə oxuyub, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Ordu sıralarında həqiqi hərbi xidmətdən sonra Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmətə başlayıb. 19 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. Ertəsi gün Şüvəlan qəbiristanlığında torpağa tapşırılıb. Rüstəm və Rəsəd adlı iki oğlu yadigar qalıb.

Evində yaradılmış guşədə şəhidin fotosu, əşyaları, forması var. Məzarından götürülmüş torpaq və şəhid olan anda dayanmış qol saatı diqqət çekir. Həyat yoldaşı Nigar Məmmədovanın bildirdiyinə görə, həmişə hər yerə tələsən Rasim sonuncu dəfə sentyabrın 18-də eve tələsik gelərək lazımlı olan əşyalarını toplayıb, yalnız anası və övladları ilə sağıllaşa bilib: "Çox yaxşı insan idi, yoldaş idi, ata idi. Yanımda olan da sanırdım dağa söykənmişəm".

Rasim işğaldan azad olunan torpaqlara polis əməkdaşı kimi ezam edilmişdi. Və hər dəfə həmin müqəddəs ünvana - Azərbaycanımızın Qarabağ adlı bir parçasına böyük ruh yüksəkliyi ilə, sənki uça-uça



gedirdi. Şübhəsiz ki, tarixi Zəfərimiz, ərazi bütövlüyüümüzün təminini nə qədər şirin, qürurvericidirsə, itkilərimizin açısı da o boyda ağırlı, yanğılı, təəssüf doğurandır.

Xuraman xanım danişir ki, sonuncu səfərindən əvvəl gəldi, görüşdü. Ananın övladına ürək sözü nə ola bilərdi ki. Tapşırımdı ki, ehtiyatlı olun. Dedi, neçə dəfə getmişik, bu dəfə də sağ-salamat qayıda çağışqıq, ürəyini buz kimi saxla.

Oğlunun şəhadətindən sonra yuxusu ərşə çəkilib ağbirçək müəllimənin, hər gecə o ümidiyle yatır ki, bəlkə onu röyasında görər: "Yatıram ona görə ki, bəlkə yuxuma gelər. Hər səher oyananda deyi-rəm, ay bala, yene səni görə bilmədim. Qohumlardan kimin yuxusuna gəlibsə, hamısına "anam ağlamasın" deyib.

Bəli, polis çavuşu Rasim Məmmədov həmişəki kimi, yene də vədinə xilaf çıxmadi, verdiyi sözə sədəqət göstərib qayıtdı. Amma bu dəfə daha uca və şərəflə adla, müqəddəs Azərbaycan bayrağına büklümüş pak şəhid kimi...

*Qurban MƏMMƏDOV*